

# AzərTürkBank

**ATB** CARD

Debet

ATB CARD üzrə  
**tariflər cədvəli**

## ATB CARD Debet kartları üzrə tariflər cədvəli

Xidmətlər üzrə tariflər	
Kartın müddəti	3 il
Kartın valyutası	AZN / USD / EUR
Kart üzrə xidmət haqqı	1-ci kart: 0 AZN 2-ci və digər kartlar: 15 AZN
Card to Card xidməti banka məxsus olan Mobil Bank, ATM və Bankın internet sahifəsi vasitəsilə*	0%
Konvertasiya (nağdsız mübadilə) haqqı - Bankın ödəniş kartları vasitəsi ilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında	0%
Kartın balansının MilliÖn / E-manat vasitəsilə artırılması**	0%

Əlavə kart dəyəri***	15 AZN
Kart itirildikdə və yararsız hala düşdükdə	15 AZN
Kartların təcili buraxılışı üçün əlavə ödəniş (1 iş günü ərzində)	10 AZN
Əlavə kartın ödənişsiz alınması üçün minimal mədaxil məbləği	200 AZN/USD/EUR
Kart müştəridən asılı olmayan səbəblərə görə yararsız hala düşdükdə****	0 AZN
Kart hesabına ilkin minimal balans tələbi	0 AZN
Sığorta depozit məbləğinin aşağı həddi	0 AZN
SMS-Xəbərdarlıq xidməti	0 AZN
PIN Change xidməti	0 AZN
Erase PIN xidməti (PIN kodun olmadığı / itirildiyi halda)	2 AZN
Kartın statusunun dəyişdirilməsi (bağlanması, aktivləşdirilməsi) və bloklanmış kartın açılması	0 AZN
Səhv daxil edilmiş PIN kodun blokdan çıxarılması	0 AZN
Mobil Bank xidməti	0 AZN
Nağdsız "Unique" tipli əməliyyatlara görə haqq (ölkə daxili)	1.5% (min. 1 AZN/USD/EUR)
Nağdsız "Unique" tipli əməliyyatlara görə haqq (ölkə xarici)	1.5% (min. 6 AZN/USD/EUR)
Ödənişlərə əsassız etirazla dair xidmətə görə komissiyon haqqı	Məbləğin 0.1% (min. 10 AZN - maks. 50 AZN)
Kart itirildikdə beynəlxalq "stop-list" siyahısına əlavə etmək	20 AZN
Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Bakı şəhəri üzrə)*****	10 AZN
Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (respublikanın digər regionlarına)*****	20 AZN
Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (respublikadan xaricə)*****	60 AZN
Card to Card xidməti (digər üsullarla)	0.15% (min. 0.60 AZN/USD/EUR)

\* Ay ərzində maks. 20 000 AZN

\*\* Ay ərzində maks. 10 000 AZN/USD/EUR

\*\*\* Eyni hesaba bağlı ikinci kart sifariş edildikdə. Bu şərt yalnız kartistifadəçisi fərqli şəxs olduqda həyata keçirilir

\*\*\*\* Müştəridən yararsız kartı təhvil almaq şərtilə yeni kart verilir. Yeni kartın istifadə müddəti ilə köhnə kartın istifadə müddəti eyni olur

\*\*\*\*\* Kart və PIN zərflər ayrı-ayrılıqda göndərilir

### Qeydlər:

Müştəri əvvəlki kartları "ATB CARD"-a dəyişdirdikdə, dəyişdirilən kartlar 3 il müddətinə ödənişsiz təqdim olunur. Kart xarici valyutada sifariş edildikdə, dəyəri bankın təyin etdiyi məzənnələr ə əsasən konvertasiya edilərək xarici valyutada ödənilir

Banka aid olmayan ödəniş terminalları vasitəsilə mədaxil üzrə aylıq limit: 10 000 AZN və ya onun xarici valyuta ekvivalenti

ATM-lərdən aylıq nağdlaşdırma: maks. 10 000 AZN və ya onun xarici valyuta ekvivalenti

Onlayn əməliyyatlar üzrə aylıq limit: 100 000 AZN və ya onun xarici valyuta ekvivalenti

ATB CARD Debet kartları üzrə  
tariflər cədvəli

Nağd vəsaitin alınmasına görə komisyon haqqı	ATB CARD Debet AZN	ATB CARD Debet USD / EUR
"Azər-Türk Bank" ASC-nin ATM-lərində aparılan əməliyyatlara görə	0%	1% (min. 0.50 USD/EUR)
"Azər-Türk Bank" ASC-nin POS-terminallarında aparılan əməliyyatlara görə	0%	1% (min. 1 USD/EUR)
Azərbaycan ərazisində digər bankların ATM və POS-terminallarında aparılan əməliyyatlara görə	Ay ərzində 1,000 AZN-dək 0% 1,000 AZN-dən yuxarı hissəsinə 1,5%	1% (min. 2 USD/EUR)
Azərbaycandan xaricdə yerləşən ATM-lərdə aparılan əməliyyatlara görə	1,5% (min. 3.50 AZN)	1,5% (min. 3.50 USD/EUR)
Azərbaycandan xaricdə yerləşən POS-terminallarında aparılan "Cash advance" əməliyyatlarına görə	1,5% (min. 6 AZN)	1,5% (min. 6 USD/EUR)
ATM-lərdən nağd vəsaitlərin çıxarılması üçün gündəlik limit	2,000 AZN	2,000 USD/EUR

**Qeydlər:**

- Müştəri istəyinə əsasən, xidmət və məhsullara dair komisyon haqqı tariflərə uyğun olaraq bankın qəbul etdiyi istənilən valyutada ödənilə bilər. Bu növ hallar üçün Bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsas götürülür.
- Kart üzrə aparılmış əməliyyatlara dair maliyyə silinməsinin Bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında hesablaşmalar aparılır

ATB  
CASH  
BACK

## Cashback və Debit qalıqına gəlir

Debit qalıqına gəlir*	İllik 5%
Yanacaq doldurma məntəqələri	1%
Onlayn	1%
Elektronika	2%
Restoran və kulinariya	2%
Geyim və aksesuar	1,5%
Market	0,5%
Təhsil	3%
Səhiyyə	1%
Digər ödənişlər	1%

\* Milli valyutada olan debet kartların qalıqına illik 5% dərəcəsi ilə gündəlik faiz hesablanaraq, hər ayın sonu müştərinin həmin debet kartına ödənilir (faizin hesablanması üzrə nəzərdə tutulan maksimal məbləğ 25.000 (iyirmi beş min) AZN-dir)

**Qeydlər:**

- CashBack proqramı yalnız ölkədaxili ödənişlər üzrədir
- Xarici valyutada ödənişlər zamanı CashBack hesablanmır
- Xarici valyutalı kartlarla milli valyutada ödənişlər zamanı CashBack hesablanır

**CashBack proqramına daxil olmayan əməliyyatlar:**

- Kommunal ödənişlər
- Mobil operator ödənişləri
- Dövlət ödənişləri
- Kredit ödənişləri
- Card to Card
- Unique cash
- Nəqliyyat
- Sığorta
- Quasi cash